

Urmu-Türkün ilk beşiyi - sevgi ocağı

(əvvəli 2, 3, 4, 5, 7, 8, 9, 10, 11,
12, 15 və 16 fevral tarixli
saylارımızda)

Qoynunda Şeyx Səfi Ələddin, Mahmud Qənizadə, Cabbar bəy Baxcaban, Səid Səlimasi, Nımtac xanım, Mahmud Əşrəfzadə, Həbibullah Ağazadə, Mahmud Sadıqpur Şami kimi neçə-neçə ünlü sənətkar yetirən, torpağının altı, üstü də qızıl tək qiymətli olan, qədim mədəniyyət beşiyini kimi dünyanın maddi-mədəniyyət irsi siyahısına düşən nadir bir şəhər məhv olmaq, bu şəhərin üzük qaşı olan Urmu gölü isə oraya axan çayların üzərinə suvarma məqsədilə vurulan bəndlər, qazılan saysız-hesabsız quyular üzündən qurumaq üzrədir...

Çox maraqlıdır ki, Urmu gölü dünyanın nadir biosfer qoruqlarından biri kimi UNESCO tərəfindən 1967-ci ildə qeydiyyata alınıb, yəni qoruq elan olunub və UNESCO-nun qərarı ilə qorunan təbii ərazilər siyahısına daxil edilib. Lakin burnundan uzağı görməyən siyaset dəlləlləri buna da məhəl qoymur və anlamırlar ki, Urmu gölünün quruması nəinki bütün

Azərbaycan, eyni zamanda Türkiye və İraq, eləcə də İran torpaqları üçün də ciddi ekoloji fəlakətlər yaradacaqdır. Sovetlər dönəmində ey ni xarakterli hadisə Aral gölünün də başına gətirilmişdi... 1960-ci illərin əvvəllərində iqtisadçılar Özbə-

kistan və Qazaxistanda pambıq əkinini artırmaq məqsədilə sahələrini sulamaq üçün Aral gölünün təbii qaynaqları olan Amudərya və Sirdəryə çaylarının üzərindən bənd vuraraq suyundan bolluca istifadə etmiş, nəticədə 1960-ci illərdən bəri Aral gölü yeterince təmin olunmamışdır. Həm yayın istisindən və suyunun azalmasından tədricən quruyan gölün sahəsi 80 faizə qədər kiçilmiş, suları 150 km içəri çəkilmişdir. 20 il ərzində gölün suyunun səviyyəsi 1980-ci illərdək 80-90 sm azalıb və 1989-cu ildə Aral gölü iki yerə ayrılır: Kiçik göl (Quzey) və Böyük göl (Güney). Beləliklə də 1960-ci ildə sahəsi 68 min kvadratkilometr olan Aral gölü getdikcə kiçilmiş və 2005-ci ildə 14 min kvadratkilometr olmuşdur. Özbəkistan Uluslararası Altın Miras Vakfi Ankara Böülü-

*Urmıyanın və Urmu gölü
hadisələrinin Güney Azərbaycan
ədəbiyyatında bədii təcəssümü...*

mündən Süleyman Mərdanoğlunun söylədiyinə görə, "hazırda "Xəzəri Aralla Birleşdirmə Projesi" üzərində çalışılır. Bu layihədən məqsəd Ob çayının sularını Arala axitmaq və Aral gölü ilə Xəzər dənizini bir kanal vasitəsilə birləşdirməkdir. Uluslararası Aralı Kurtarma Fondu (UAKF) İcra Komitəsinin açıqlamasında isə Aral gölü probleminin aradan qaldırılması, bölgənin iqtisadi və sosial inkişafının təmin olunması, ekoloji və etraf mühitdə yaranmış problemlərin çözülməsi məqsədilə 2011-2015-ci illər üçün hazırlanmış program çərçivəsində 10 milyard ABŞ dollarının xərclənəcəyi düşünülmüşdür. Aral gölünün dərdinə çarə tapmaq üçün yüksək səviyyədə işlər görülür.

Modern.az saytında yayımlanan son məlumatda isti-isti nəzər salmağı düşündüm: "Güney Azərbaycan əhalisinin və hətta beynəlxalq təşkilatların bu gölle bağlı həyecan təbili çalmasına baxmayaraq, İran rejimi qarşısına qoyduqu məqsədi icra etməməkdədir. Urmu gölündən əldə olunan son videogörüntülər və şəkillər bunu deməyə əsas verir ki, artıq Urmu gölünün

80%-i quruyub və həmin gölün ətrafında olan kəndlər duz firtinalarının məhv etdiyi təsərrüfatlarını qoyaraq İranın başqa şəhərlərinə köçməyə məcbur olurlar, yerli əhalidən aldığımız məlumatlara əsasən Türkiye-dən və Şimalı İraqdan kütləvi şəkildə bu bölgəyə köçürürlən terrorist kurdlerin təhlükəsi bir tərəfdən, Urmu gölünün qurudulması da bir tərəfdən, artıq bu bölgədə yaşamaq mümkün olmayıcaq. Min illərdən bəri Urmu gölünün sakinləri olan nadir quşlar və dünyada müşahidə olunmayan dəniz heyvanları da artıq ya həlak olub, ya da bura-dan köç etmək məcburiyyəti ilə üzləşib".

(davamı növbəti saylara)
Esmira FUAD,
filologiya elmləri doktoru.

